

MONITORING VA QIYMATLANDIRMA

Düşünmək olar ki, Ulu Öndər Heydər Əliyevin vaxtılı inamla söylədiyi "Biz gələcəkdə Azərbaycan təhsilinin daha da təkmilləşməsinə, keyfiyyətinin yüksəlməsinə nail ola biləcəyik" müddəası, əslində, ölkəmizdə təhsilin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi və həyatı keçirilməsi yollarını hədəfləyən konseptual əhəmiyyətli "Dövlət Strategiyası"nda monitorinqin rolunun xüsusili dəyərləndirilməsi üçün, heç şübhəsiz, məntiqi əsas olmuşdur. Mübahiləsiz demək olar ki, müasir dövrümüzdə monitorinq tədbirləri təhsil sistemində qanunvericiliklə müəyyən edilmiş vəzifə və öhdəliklərin yerinə yetirilməsi vəziyyətini, keyfiyyət əmsalını üzə çıxaran başlıca vəsitədir. Obrəzli desək, bu gün monitorinqlər təhsilin dəyər əyarını nümayiş etdirən məhəkə daşına çevrilmişdir.

Azərbaycanın təhsil terminologiyasına “monitorinq” anlayışı, əsasən, ötən əsrin 90-cı illərindən etibarən daxil olmaqla geniş işlənməyə başlanmış və hazırda elmi-pedaqoji-psixoloji aspektdə aparılan müşahidələrin nəticələrinə müvafiq olaraq, strateji təhlili, təkmilləşməyə, tərəqqiyə, yaradıcı fəaliyyətə, modernləşməyə aparan mütərəqqi proses mənasında qəbul edilməkdədir. Belə də demək mümkündür ki, monitorinq-təhsil sahəsində keyfiyyətin təminatına yönəlmış sistemli və düşünülmüş pedaqoji nəzarəti ehtiva edən iş formasıdır.

Məlumdur ki, ümumi təhsil sisteminde qiyamətləndirmələr üzrə rəsmi qanunvericilik sənədlərində nəzərdə tutulan məktəbdaxili, milli və beynəlxalq qiyamətləndirmələrin hər biri özünəməxsus strateji əhəmiyyət kəsb et-
sə də, etiraf olunmalıdır ki, diaqnostik, for-
mativ, summativ qiyamətləndirmə növlərini
məntiqi əsasla özündə birləşdirən məktəbdaxili qiyamətləndirmə şagirdlərin bütövlükdə
ümumi təhsil nailiyyətlərini obyektiv əks et-
dirən güzgü rolunu oynamadaqdır və səmə-
reli, məqsədyönlü tətbiq olunduqda, həqiqə-
tən, təhsilin keyfiyyətinin idarə edilməsində
güclü vasitəyə çevrilir. Bu qiyamətləndirmə
növləri usaq məktəbə qedəm qoyan gündən
ümumi təhsili bitirənədək onu müşayiət edir.
Bir-birilə üzvi şəkildə bağlanan, biri digərini
tamamlayan bu qiyamətləndirmə növlərinin
hər birinin sanki şagird qarşısında öz öhdəli-
yi və missiyası mövcuddur. Belə ki, müəy-
yen edilmiş rəsmi formata görə, diaqnostik
qiymətləndirmə ilkin seviyyənin monitorinqi
vasitəsilə fənlər üzrə təlim prosesinin hər
hansı bir mərhələsində yeni təqdim olunan
tədris vahidi (vahidləri) barədə şagirdlərin
malik olduğu məlumatların, bilik və bacarıqların
üzə çıxarılıb qiyamətləndirilməsi və mü-
vafiq nəticələr əsasında korreksiyaedici, ni-
zamlayıcı, inkişafetdirici tədbirlərin planlaş-
dırılıb həyata keçirilməsinə; formativ qiy-
amətləndirmə irəliləyişlərin monitorinqini
aparmaqla hər bir fənn üzrə məzmun stan-
dartlarının mənimsənilməsinə yönəlmış fə-
aliyyətlərin müşahidə olunaraq izlənilməsinə
və bu prosesdə şagirdlərə çətinlik yaranan
problemlərin müəyyənləşdirilib aradan qal-
dırılmasına; summativ qiyamətləndirmə mo-
nitorinq tədbirləri tətbiq etməklə fənlərlə
bağlı məzmun standartlarının mənimsənil-

məsi sahəsində təhsilalanların təlim nailiy-yətlərinin aşkar olunmasına, zəruri hallarda qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə xidmət edir. Bunlarla yanaşı, məktəbdaxili qiymətləndirmə növlerinə aid monitorinqlər ümumi təhsilin dövlət standartlarında müəyy-yən olunmuş istiqamətlər üzrə fəaliyyətlərin hansı səviyyədə reallaşdırılmasını da üzrə çı-xarır. Həmin monitorinqlərin dəyəri bilavasitə onun nəticələrinin obyektiv və səriştəli təhlili, “stabillik rejimindən inkişaf rejimindən keçid”i (A. Cahangirov, “Təhsilimiz: dünən-dən sabaha. Optimistin baxışları. Bakı, “Şərq-Qərb” 2020) hədəfləyən fəaliyyətlərin düzgün və səmərəli təşkili, başqa sözlə,

etibarlı idarə olunması ilə müəyyən edilir. Xüsusi olaraq həmçinin qeyd etmək lazımdır ki, bu monitoringlər ümumi təhsil sahəsində həyata keçirilən fəaliyyətlərin dövlətin təhsil siyasətinin tələblərinə uyğun qurulub-qurulmadığını, təhsil məqsədlərinin, təlim-tərbiyə prosesinin öyrədici (tədris fənləri üzrə dövlət standartlarında müəyyənləşdirilmiş zəruri biliklərin mənimsədilməsi ilə yanaşı, sağlıqlarla təhlil, tətbiq, müqayisə, müsteqil öyrənmək, araşdırma aparmaq, təqdim etmək bacarığı və səriştələrinin, məntiqli, qeyri-standart, azad və yaradıcı düşüncə tərzinin, planlaşdırma və idarəetmə elementlərinin formalasdırılması və s.), tərbiyədici

(düşüncələr və mülahizələr)



edilməsi xüsusü bir önəm daşıdır, amma bu sənəddə “məqsəd” və “gözlənilən nəticələr” qrafaları (tədbir nə məqsədlə daxil olunur və həyata keçirilməsindən nələr gözlənilir) mütləq nəzərdə tutulmalıdır, çünki məqsədi və nəticəsi əvvəlcədən müəyyənləşdirilmə-yən tədbir deklarativ xarakter daşımaqla heç bir mahiyyət kəsb etmir.

Fəaliyyət planına əsasən, iş keyfiyyəti-nin monitorinqlər vasitəsilə aşkar olunub nəticələrinin pedaqoji şurada müzakirəyə çıxarılması tədbirlərin daxil olunması məktəbdaxili nəzarətin şaxələndirilməsi baxımından da-ha əhəmiyyətlidir.

Məktəbdaxili qiymətləndirmə növü kimi diaqnostik qiymətləndirmələrin əsasında dayanan ilkin səviyyənin monitorinqi, xüsusilə ibtidai təhsildə təşkilati baxımdan mürəkkəbliyi ilə diqqəti cəlb edir. Məntiqlə yanaşsaq, uşaqlarda şəxsiyyətönümlü keyfiyyətlərin tədricən təşəkkülündə, onların sosiallaşması və ətraf aləmə, ekologiyaya baxışlarında psixoloji tarzlığın təmin edilməsində, təhsillənməyə maraq oyadılmasında ibtidai təhsilin əhəmiyyəti və dəyəri ölçüyəgəl-məzdır. Bu mənada ibtidai mərhələni haqlı olaraq təhsilin bünövrəsi adlandırırlar, o şərəf ki, bünövrə möhkəm və etibarlı dayaqları üzərində qurulsun. İbtidai təhsil sahəsində fəaliyyətlərin, şagirdlər üçün irəli sürülen tələblərin reallaşdırılması vəziyyətinin monitorinqlərden keçirilib qiymətləndirilməsi və nəticələrə görə zəruri təkliflərin hazırlanması həm müəllimlərin, həm də məktəb rəhbər-

(şagirdlərdə azərbaycanlılıq məfkurəsi əsasında vətənpərvərlik, milli iftixar və milli qürur duyğularının aşilanması, vətəndaşlıq mövqeyi, milli-mənəvi dəyərlərə sadıqlıq, şər qüvvələrə qarşı barışmazlıq keyfiyyətlərinin, sağlam həyat tərzinin, nitq, ünsiyyət və məsuliyyət mədəniyyətinin, sağlam ideoloji dünyagörüşünün təşəkkülü), inkişafetdirici (pedaqoji-psixoloji müsahidələr və talim nəticələri əsasında şagirdlərin meyil etdikləri və maraq göstərdiyi sahələr üzrə idrakı və fiziki imkanlarını aşkara çıxarıb malik olduqları istedad potensialının daha da genişlənməsi üçün səmərəli şəraitin yaradılması, müvafiq həvəsləndirmə tədbirlərinin həyata keçirilməsi və s.) xarakterinin təlim prosesində təmin edilib-edilmədiyini, habelə müəllimlərin onlar üçün qanunvericiliklə müəyyənləşdirilmiş keyfiyyət göstəricilərinə (ixtisası üzrə dövrün tələbatına uyğun elmi-nəzəri biliklərə yiyələnmək, uşaqlarla həssas ünsiyyət qurma, əməkdaşlıq və idarəcilik sahəsində səriştəlilik, əxlaqi-mənəvi keyfiyyətlər, pedaqoji etika və mədəni münasibətlə fərqlənmə, səmərəli iş təcrübəsinin tətbiqi və s.) malik olub-olmadığını qiymətləndirmək imkanı baxımından da müstəsna önem daşıyır. Yəqin, belə bir müləhizə də mübahisə doğurmaz ki, milli və beynəlxalq miqyaslı qiymətləndirmələrdə arzu edilən nəticələrin qazanılması, həm də məktəbdaxili qiymətləndirmələrin obyektivliyindən, aparılan monitorinqlərin məqsədə uyğunluğu və keyfiyyətindən, şagirdlərin tələb olunan müasir bilik, bacarıq və səriştələrə hansı səviyyədə yiyələnməsindən bilavasitə asılıdır.

Bütün bunlara nəzərən, ciddi diqqətə alınmalıdır ki, xüsusilə indiki zamanda ümumtəhsil müəssisəsindən gözənlənilən iş keyfiyyətinin təminatı, ilk növbədə, onun rəhbərliyinin təhsil qanunvericiliyi ilə qarşıya qoyulmuş vəzifə və öhdəlikləri, həmçinin bunların perspektivdə reallaşdırılması yollarını təsəvvür edə və müvafiq proqnozlaşdırma apara bilən, keyfiyyətin idarə olunmasında real vəziyyətin dəyerləndirilməsinin nəticələrindən inkişafə doğru məqsədönlü istifadə edən, idarəetmənin qızıl qaydası hesab olunan beşəbatlıq, məsuliyyətin böllişdirilməsi

si həm müəmməlin, həm də məktəb təqibliyinin on ümdə vəzifəsi hesab olunmalıdır. Əminliklə deyə bilərik ki, bu istiqamətdə işlər, ilk növbədə, birinci sınıf qəbul edilən uşaqların müəllim tərefindən hərtərəfli tənininmasından başlanır. Müxtəlif mənəvi ab-hava və maddi imkanlara, fərqli dünyagörüşlərə malik ailələrdə böyük təribyə alan uşaqların müşahidələr əsasında fərdi-psixoloji, idrakı xüsusiyyətlərini, məlumatlılıq səviyyəsini, meyil-maraq dairəsini, təfəkkür tarzını, davranışlarını, ünsiyyət etiketlərinə əməl etmələrini öyrənib onları hamı üçün bərabər olan təhsil məkanı daxilində vahid məqsədə doğru yönəltmək, təbii ki, sadə proses deyildir, müəllimdən geniş təcrübə, metodik kamillilik, yaş fiziologiyası və psixologiyasına bələdlik, özünə qarşı inam yaratmaqla uşaqlarla əməkdaşlıq etmək məharəti tələb edir. Bu baxımdan ibtidai sinif üzrə pedaqoji kadrların hansı səviyyədə peşəkarlıq və səriştənlilik keyfiyyətlərinə malik olmasına, eləcə də pedaqoji kadr hazırlığına verilen tələblərin xüsusi çəkisini təsəvvür etmək heçdə çətin deyildir (bəzən fikirləşirsən ki, "İbtidai sinif müəllimi" ixtisasını yenice bitirmiş olsa mütəyyəcisi, hələ vəziyyətini izmirməyi

fealiyyət planları (ömrən həvəsi ilər üçün də tərtib edilə bilər) hər bir məktəb üçün inkişafyönlü hədəflərə doğru istiqamətlənmış yol xəritəsidir. Bu mənada fealiyyət planının (planlarının) əhəmiyyət kəsb etməyən və ümumi məqsəddən uzaq tədbirlərlə yüksək-

umdan məqsəddən uzaq tədəfiyin yüksək məsi məktəbin rəhbərliyinin peşəkarlıq səviyyəsinə etimadı və etibarı azaldan cəhdədir, həm də onun göstəricisidir ki, rəhbərlik edənlər rəhbərlik etdikləri məktəbi, onun problemlərini lazıminca tanımlarlar. Halbuki problemlərin tanınması onların aradan qaldırılmasında ilkin sərtdir, bir növ, diagnostik

Rimashında ikinci şəhər, bir həvə, diaqnostik qıymətləndirmənin ifadəsidir. Hər hansı bir məktəbin rəhbərliyinin təlim-tərbiyə işlərinin təşkili və idarəedilməsi, daxili nəzarətlə bağlı tədbirlərin həyata keçirilməsi sahəsində səriştəliliyini dəyərləndirmək üçün müəssisənin, deyək ki, cari dərs ilinə aid təsdiq olunmuş fəaliyyət planının preamble (giriş) hissəsində əhatə edilmiş təhlilə nəzər etirmək kifayətdir, əslində, bu hissə görülənmiş işlərin mahiyyətinə, problemlərə və onların həllinə, həmçinin nailiyyyətlərin rəğbətləndirilməsinə, perspektivlərin müəyyənləşdirilməsinə olan münasibəti açıq-aydın əks etdirir.

Fəaliyyət planının hansı formada tərtib

“Təhsilin keyfiyyətinin təminatı başlıca strateji prioritetə çevriləlidir. Təhsilin yüksək keyfiyyətini təmin etmək üçün təhsil sahəsində monitorinq sistemi inkişaf etdirilməlidir... Ümumi təhsilin səviyyələri nəzərə alınmaqla şagird nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi üzrə sistem təkmilləşdirilməlidir”

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan

cəsinə görə tədbir görülmürsə, onun fəsadları summativ qıymətləndirmələr zamanı üzə çıxır. Yaxud, sinif daxilində aparılan summativ qıymətləndirmələr vaxtlı-vaxtında deyil, başdansovdu təşkil edildiyi halda, məktəb rəhbərliyinin apardığı böyük summativlərdə müəllimin sehlənkar münasibəti açıq-aydın hiss olunur. Böyük summativlərin müəyyən edilmiş qaydada keçirilməməsi isə məktəbdə təhsil fəaliyyətlərinin başlı-başına buraxılmasının nümunəsi kimi qıymətləndirilməlidir. Bu, bir daha sübut edir ki, məktəbdaxili qıymətləndirmə növləri vahid prosesin qırılmaz tərkib hissələridir və onlardan hər hansı birinin uğursuz həyatə keçirilməsi şagirdlərin təlim keyfiyyətinə və inkişafına ciddi surətdə mənfi təsir göstərir. Ona görə də məktəblərdə təlimdə irəlileyişlərin müəyyənləşdirilməsi və standartların mənimsənilməsi vəziyyətinə aid monitorinqlər V sinifdən başlayaraq IX sinfin sonuna qədər hər dərs ili ərzində sistemli şəkildə təşkil edilərək nəticələri obyektiv qıymətləndirilib zəruri tədbirlərlə müşayiət olunduğu halda, uğurlu fəaliyyətlərdən danışmaq mümkündür.

Hesab edirik ki, ümumi orta təhsil səviyəsi üzrə ayrı-ayrı siniflərdə şagirdlərin təhsil nailiyyətlərinin, eləcə də müəllimlərin fəaliyyətlərinin qiymətləndirilməsi məqsədilə məktəb rəhbərliyi tərəfindən aşağıdakı istiqamətlərdə monitoringlərin təşkili əhəmiyyətli sayıyla bilsər:

- ♦ fənlər üzrə məzmun standartlarının mənimsənilməsi vəziyyəti.
 - ♦ yazılı və şıfahı nitq vərdişlərinin və nitq mədəniyyətinin formallaşdırılması.
 - ♦ istedad və qabiliyyəti ilə fərqlənən şagirdlərlə işin təşkilü.
 - ♦ xarici dil (dillər) üzrə nitq bacarıqlarının təşəkkülü.
 - ♦ psixoloji xidmətin həyata keçirilməsi.
 - ♦ İKT savadlılığının təmin edilməsi.
 - ♦ ölkənin tarixi, tarixi şəxsiyyətləri, görkəmli elm, ədəbiyyat, mədəniyyət xadimləri, coğrafiyası, flora-faunası haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin müəyyənləşdirilməsi.
 - ♦ şagirdlərin peşə seçimi ilə bağlı maarif-

Monitorinqlərdən danışarkən bir cəhətə də diqqət yetirmək lazım gəlir. Məsələn, ibtidai təhsilin nəticələrinə görə, riyazi təfəkkür, riyazi bacarıqları zəif inkişaf etmiş şagirdlərin yuxarı siniflərdə riyaziyyat fənnindən hamı üçün eyni olan tədris programı çərçivəsində monitorinqdən keçirilməsi nə dərəcədə məqsədəyən gündür? Belə uşaqların bilavasitə, yaxud bilvasitə riyaziyyatla kəsişməsi olan fənlərdən da zəif nəticələr göstər-

məsi təhlillərlə sübuta yetirilmişdir. Təhsil fəaliyyətinin bu yanaşma əsasında təşkil təlim-tərbiyə prosesinin şagirdlərin meyil-marağına, potensial imkanlarına uyğun qurulması barədə qanunvericilik tələbi ilə heç də uyğunluq təşkil etmir.

Butun bunlari elaqedar monitorinqlerin hem de təsnifedi xarakter daşıdigını nəzərə alaraq, ümumi orta təhsil səviyyəsində təma-yülləşmənin tətbiqinin ilk əvvəl eksperiment layihə qaydasında sinəqdan keçirilməsini geniş müzakire edib müvafiq qərara gəlmək, fikrimizcə, faydalı olardı.

Aydın ƏHMƏDOV,
Azərbaycan Respublikasının
Təhsil İstítutunun direktor müavini,
Əməkdar müəllim